


# *Dilqəm Əhməd*

*Bütün  
sevdiklərim*



# Dilqəm Əhməd

ŞEİRLƏR

*Bütün sevdiklərim*

BAKI: 2011

[dilqemehmed.wordpress.com](http://dilqemehmed.wordpress.com)

[dilqemehmed@gmail.com](mailto:dilqemehmed@gmail.com)

## **Almılanın gözləri**

Sakit bir külək əsir ulu bozqırda  
Keçmişdən gələcəyə anılar yenilənir  
Savaşlar canlanır, min bir duyğular yaşanır.  
Son kərə sevdiyinə sarılır igidlər .  
Uzun bir yolçuluq başlanır  
Kim bilir bəlkə də son gediş.  
Son gedişdən öncə, bir daha baxdım  
Almılanın gözlərinə  
Nə qəmli bir duyğular, nə getmə deyə bir yalvarış  
Görmədim.  
Çox savaşlara, çox yolçuluqlara alışmışdı  
O gözlər.  
Ulu bozqırda “Özgürlük” deyə hayqırmanın  
Sevincini gördüm o gözlərdə  
Dənizin bitdiyi yerdə,  
Üfiqdə səma ilə öpüşdüyü yerdə  
Sonsuzluğa qovuşmanın həsrətini gördüm  
O gözlərdə.  
Savaşmaq mı çətin, o gözlərdən ayrılmaq mı çətin  
Ölmək mi çətin, sevgiliyə həsrət qalmaq mı çətin  
Bozqırın rüzgarında sivrulmaq mı çətin...  
Bitəcək Almılam, bu savaşlar  
Rüzgarların bizə özgürlük gətirdiyi  
Mas-mavi səma altında, bizi salamladığı gün  
Bitəcək Almılam.

**03.11.2010**

\*\*\*

## **Atəşin soyuqluğu**

Yalnızlığımı paylaşdığım  
Hücrələri ilə doğmalaşdığım  
bir yerdəyəm  
Boş olan hücrələrə dalıram  
Onlar da mənim kimi yalnız  
Kim bilir, bir zamanlar insanlar  
Nə ümidlərlə doluşarmış  
Nə istəklərlə, nə arzularla  
dualara dalarmış.  
Amma indi hər tərəf bom-boş  
İçimdəki sənsizlik kimi  
Hücrələrin yalnızlığı boğur məni  
Qızınammıram oduna,  
qovuşammıram Tanrıma.  
Bir möbid tək səcdəyə dalıram  
Gözlərim alovun atəşi ilə toqquşur  
Sənin gözlərinin atəşi gəlir xəyalıma  
Qorxmuram alovdan,  
istər Tanrı atəşi olsun  
İstər cəhənnəm odu  
Qorxuram ancaq  
Ürəyimə düşən atəşdən  
Daha isitmir məni, nə ruhumu, nə cismimi  
Artıq atəşdən soyuqluq duyuram.  
Boş qalan hücrələr kimi

Artıq odunda soyuqluq var atəşgahın.  
Ümidsizliklə dönürəm geriyə...  
Buz bağlamış əllərimin, buza dönmüş ruhumun  
Ancaq əllərimi tutan, gözlərimə baxan  
Bir sevgilinin atəşinə ehtiyacı var.

**13.11.2010**

\*\*\*

### **Axmaqların sevməsi**

Bir daha yenildim,  
Mən heç qələbə dadmadım ki  
Küçə uşaqları tək, sildiyim  
Maşınların pəncərələrindən görsənən  
Sevgililərə aşıq oldum  
Özüm heç yaşamadım ki...  
Başqasının sevgilisini sevmək  
Ən acı duyğu olsa gərək  
Öz-özünə səni sevirəm demək  
Axmaqlığın başlanğıcı olsa gərək.  
Cəsarətim yox idi  
Çünki sevmənin  
Sevdiyini xoşbəxt görmək olduğu  
yalanına inanırdım  
Ya Ömər Xəyyam olmaq  
Ya intihar etmək seçimi qarşısında  
Qaldığım zamanlarda  
Gözlərindəki ümid işığı  
Yaşadırdı məni

Başqasının əllərini tutduğunda belə  
Bu məni isitməyə yetirdi  
Bu isə artıq axmaqlıq idi.  
Axmaqların isə sevlməyə haqqı yox idi...

**16.11.2010**

\*\*\*

## **E-sevqi**

Bu gün bir ili tamam oldu.  
Əslində təqvimlə heç aram olmaz.  
Aşırmalı təqvimləri isə heç sevmirəm  
Hər dəfə o təqvimdən bir yarpağın qopması  
Həyatımdan bir günün daha keçdiyini dəhşətini  
Xatırladır.  
Çox şeylər dəyişildi o zamandan  
Artıq əvvəlki kimi hər şeyin vasvasısı deyiləm  
Həyatıma doğru bir axara salmağı bacarmışam.  
Daha sabahlar, Günəş doğarkən  
İkarın əriyən qanadlarının acısını hiss etmirəm.  
Demək olar ki, günlərim eyni keçir  
Səhər erkən qalxır, əl-üz yumazdan öncə  
Bilgisayarı qoşur, facebook səhifəmə daxil oluram.  
Ardınca çantamı da alaraq işə yollanıram.  
Əvvəlki günlərdən fərqli olaraq, işdə çox yoruluram  
Ona görə də bəzən heç işləmək istəmirəm  
Daha doğrusu, nəyə görə çalışdığımı bilmirəm.  
Ən sıxıldığı vaxt axşamlar olur  
Əqrəbləri söküb atmaq istəyirəm

Zaman ötmək bilmir  
Nə qədər filmə baxmışam yuxunun əvəzinə  
Kitablara daldım, dünya ədəbiyyatını da bitirdim  
Yaxşı ki, dostlar imkan vermədi  
Yoxsa siqaretə də dadanacaqdım  
Artıq keçmişdə qaldı o günlər  
Gələcəyə baxmağa çalışıram.  
Demirəm ki, səni heç düşünmürəm  
Yaxşı ki, facebook var, arada rəsmlərinə baxaraq  
Hətta şeir də yazıram.  
Oradan gülümsəməni sevirəm  
Özüm üçün elektron gündəlik tutmuşam  
Sənin statuslarını toplayıram ora.  
Yəni səni virtual dünyamda yaşadıram.  
Sənin istiliyinlə, monitorun soyuqluğu  
Arasında keçən bir ildə çox şeylər dəyişdi  
Dəyişməyən isə yenə də sənə olan sevgim oldu.

**07.11.2010**

\*\*\*

### **Facebookdakı sevgilimə**

Pəncərənin sağ tərəfində  
Gözləməkdən yoruldum  
Başqa səhifəyə daxil olmadım  
Gözdən itirməmək üçün  
Bu gün çox cəsarətliyəm  
Tabuları yıxaraq  
Bütün düşüncələrimi

Sənə söyləmək üçün  
Nektardan güc almışam  
Hayqırmaq üçün sevgimi  
Mönitora diz çökərək  
Etiraf etmək üçün  
Nədən hər yazışanda  
Kəlmələr düyünlənir  
Barmaqlarım quruyur  
Klaviaturaya toxunanda  
Dial-up-a nifrət edirəm  
Qaratikan olub aramızda  
Kuliminasiya nöqtəsində  
Netdən çıxdığı üçün  
Amma bu gün deyəcəm  
Bir ömrü itirsəm də  
İçəridə sənsizliklə  
Həbs olunub qalsam da  
Necə sevim axı mən.....  
Rüşvətin baş alıb  
Yürüdüyü cəmiyyətdə  
İntiharın dalbadal  
Çıxış yolu olduğu vaxtda  
Müxalifətin iqtidara  
satıldığı bir anda  
İqtidarın milləti  
zorladığı bir anda  
Ataların qızları,  
qardaşların bacıları



Altına aldığı anda  
Necə sevim axı mən.....  
Yarım otaqlı komam yox  
Bir hədiyyə almağa  
Ciblərimdə param yox  
Bu çirkin cəmiyyətdə  
Nəfəs almaq boğur məni  
Sənsə, ümidlə dolu  
Bir gələcək peşindəsən  
Dünən azan vaxtında  
Mən fahişə yanıdaydım  
İstehzaya baxginən  
Xeyir və Şər qonşuymuş  
Mən şərə qonaq oldum  
Səni aldatdım üç kərə  
Neçə vaxtdır söyləmək  
İstəyirdim bunu mən  
Görürsənmi, bir alçağam  
Sənə layiq deyiləm  
Sənin arzuladığın  
O, ideal deyiləm.  
Səni sildim siyahıdan  
Hoşca qal, mənim gülüm  
Bir sevgimi, bir səni  
Bu pozğun cəmiyyətdə,  
Bu çirkin cəmiyyətdə  
Kirlətməmək üçün mən  
Bu addımı atıram

Özüm ilə isə mən

Xoş anlar aparıram.

07.03.2010

\*\*\*

## **Dənizə gömülən sevgi**

**(Aysel üçün)**

Unutmaq çətin oldu.

Bəlkə də bunları yazarkən, sən kim bilir hansı yoxluqdasan

Yazarkən bulanıq təsəvvürlər gəlir göz önünə

Sən bir varsan, bir yoxsan.

Bir diktator haqqında danışmışdım sənə

Yadımdamı söyləmişdim

Günəşi söndürmək istəyirdi

Ruhlarını bədənlərində saxlaması üçün

İnsanlara vergi kəsən bir diktator.

Mən də onun kimi imkansız istəklər arxasınca qaçdım.

Qonşuluqda yaşayan bir qoca haqqında danışmışdım sənə.

Keçənlərdə ölmüşdü, əlində ilk sevgilisindən saxladığı

Bir rəsm qalmışdı

O, rəsmlə birlikdə dəfn etdilər o qocanı.

Mən də səni elə sevmişdim.

Xatırlayırsanmı, o şairi, qağayılara şeir oxuyan

Çox gülmüşdük ona, dəli sanmışdıq.

İndi onunla dostlaşmışam,

qağayılarn dilini anlayıram.

O, şairi anlayıram.

Hər sabah axşamları yazdığımız şeirləri.

Qağayılara oxuyaraq itən sevgiləri dənizə gömürük.

27.02.2011

\*\*\*

## **İstədim...**

**(Aysel üçün)**

Son işıq da söndü içimdə

Dönəcəyini düşünmüşdüm

Budda olmaq istədim sən getdiyində

Özümdən qaçmaq istədim.

Dərviş olmaq istədim

Dilənəsi bir çörəyə

Qaçacağı bir sevgiyə möhtac

Yaşam sürmək istədim.

İsa olmaq istədim

Çarmıxda qanım axdığında

Sevginin edama çəkildiyini

Görməni istədim.

Əslində sən də acı çəkməni istədim.

Məni anlaman üçün.

07.03.2011

\*\*\*

## **Mamır yaddaşındakı sevgi**

**(Aysel üçün)**

Bir status qədər ömrü olsun istədim

Heç bir yorumsuz, bəyənilməsin

Sadəcə sən görəsən deyə

Sadəcə sən üçün...

Sadəcə sən vardın  
Açılan səhifələrdə  
Sənin olmanı istərdim  
Açılan səhərlərdə.  
Dostluqdan ötəsini istərdim.  
Həyatla savaşıb, yenilməyən  
Ümid kimi gözlədim səni  
Dalğaların döyəclədiyi mamırlar  
Sahilə baxan minlərlə gözə şahidlik edib  
Çox ümidləri, çox xəyalları  
Elə sahildəcə dəfn edib.  
Bəlkə də yürürkən sahilə  
Dostoyevski qələmindən bir sevgi axtarırsan  
Romanlarda gizlənən  
Sadəcə xəyal olan sevgilərdənsə  
Bir an ayrılıb, mamırlara zillənən gözlərimə baxsan  
Bir an əllərini uzatsan  
Çatacaqsan mənə, çatacaqsan sevgiyə.  
Neft qoxuyan sahillərin, uçuşan göyərçinlərin  
İçində bir kölgə kimi  
Ruhunu itirmiş palçıq bədən kimi  
Dabanından vurulan Axilles kimi  
Yürüyürəm, sonsuzluğa...  
Rəsmdə gördüyüm sahilləri axtarıram  
Bəlkə səndən bir iz qalıb deyə  
Çırpınan dalğaların səsində  
Sənin səsini arayıram  
Hələ də arayıram, sahillərə gedirəm

Mənə doğma olan dalğaların səsi,  
Mamırların yaddaşı, bir də ruhsuz rəsmini  
Özümlə daşıyırım.....

**06.09.2010**

\*\*\*

## **Pişik kimi**

Buralar çox soyuqdur, titrəyirəm

Divarlar buz kimi,

söykənəcəyim yox

Qış soyuğunda blok künclərinə

Sığınan

Bir pişiyin taleyini yaşayıram

Küncərdən dünya necə fərqli

Rəngarəng həyatlar,

Sevinclər.

Dünyadan küncələr isə

Təkredilmişlər, səfillər kimi

Görsənir.

Mən bumbuz tənha evimdə

O, pişiksə, öz küncündə

Mən sənə yoxluğundan

üşüyürəm

O isə həyatın acımasızlığından

Eyni taleni yaşayırıq

Birlikdə üşüyürük

Tanrı bizi bir gündə yaradıb

Bəlkə də eyni ruhu paylaşırıq

Dünən gözlərinin içinə baxdım  
Özümü pişik kimi gördüm  
O da özünü insan kimi  
Mən artıq soyuqlara dözməyərək  
Pişik kimi olmuşdum  
O isə, künclərin soyuğuna  
Sinə gələrək  
Əzmlı bir insan olmuşdu.

**24.09.2010**

\*\*\*

## **Saqi**

Bir Edip Akbayram türküsu dinləyəcək haldayam  
Aldırma gönül deyəcək haldayam  
Bir siqaret tüstülədid, Ömər Xəyyamdan  
Status yazacaq haldayam.  
Saqi , çarə tapdınmı zavallı Ömərın halına  
Kədər şərabiyla unutturdu nm u dər d in i  
Yoxsa sən də o gözəl kimi  
Xəyanət mi etdin o şairin eşqinə.  
Saqi, sən heç şərəbdən içmədən  
Sevgilinin üzünə baxarkən  
Sərxoş olan birini gördün mü?  
Saatlarla bir rəsmə baxan  
Gözünü qapadıqda o rəsmi görən  
O, rəsmə danışan, o rəsmə uyuyan  
Yuxusuna daşıyan  
Sabahını onunla açan

Bir sərxoş gördünmü?  
Saqi, sən heç sevdinmi?  
Bunca , ümitsizlərə şərab süzərkən  
Meyin sevgilini əvəz etdiyinizi sandın?  
Bizə xoş olan bir yalana inanmışıq, saqi  
Özümüzü meyxanələrə verməklə  
Qəmli türkülərə qulaq asmaqla  
Uzaqdan sevməklə, söyləməməklə  
Biz yanlış yapmışız saqi.

**12.10.2010**

\*\*\*

## **Sevgi mələyi**

Gecənin üçü,  
pəncərədən boylanıram  
Bir Tanrı oyaq, bir də mən  
O görür məni,  
amma mən onun üçün deyil  
Sənin üçün oyağam.  
Mən Tanrını sən varsan deyə  
sevdim  
O sevgimi yaratdığı üçün  
böyükdür  
Mənim Tanrım  
insan yandırılmaz  
Mənim Tanrım sevgidir, yaşamdır.  
Pəncərədən boylanıram ona,  
mənə səs versin deyə

Öz yaratdığı ilə bircə dəfə  
danışsın deyə  
Artıq susmasın, özünü gizlətməsin...  
Soracaqlarım var Tanrım sənə  
Başlamadan bitən sevgilər  
Günəşi görməyən yaşamlar  
Qaranlığa məhkum ömürlər  
Bunlar səninmi, yoxsa bizim əsərimiz...  
O deyilən böyük gün gələndə  
Mələklərin bizə heç bir soru soramayacaq  
Öncə onlar bizə hesab verəcəklər  
Bu qədər sevgilər puç olarkən  
Arzular, ümidlər yox olarkən  
Onlar haradaydı...  
Gecənin üçü, pəncərədən boylanıram  
Tanrım mənə mələk ver  
Günah, savab yazmayan  
Zamanı gəlindiyində  
Canımı almağa qalxmayan  
Məni qiyamət günü surla oyandırmayan  
Bir mələk ver Tanrı  
Sadəcə sevgi mələyi.

**04.10.2010**

\*\*\*



## **Sürüklənən sevgilər**

Sürüklənir sevgilər,  
üzəri tozlanmış  
Qalaq-qalaq kitablara hopur  
Müəllifi bilinməyən bir şairin  
Misralarını bəzəyir.  
Bir yazarın təxəyyülünə  
Bir bəstəkarın notlarına  
Qovuşur.

Sürüklənir sevgilər  
Dəyəri 11 kontur olan  
Qısa bir mesajla  
Sevgiliyə doğru.  
Kitab vərəqlərində  
Ətri solan bir qızılgüllə  
Qovuşur.  
Amma təkcə sənə qovuşmur.

**30.10.2010**

\*\*\*

## **Yağışlarındır**

Yağış olmuşdum  
Üfiqin ötəsindən yağırdım  
Sənin olduğun yerlərdə hər zaman günəş vardı.  
Bizdə isə bulutlu idi.  
Havalər darıxdırıcı idi.  
Tutqun idi, karıxdırıcı idi..  
Amma yağmuru hər zaman sevdim mən.

Sənin olduğun diyarların suyu idi  
Buxarlanaraq mənim olduğum yerə yağdı.  
Hər yağmur damlasında sənin ətrini hiss etdim.  
Yağmuru içdim...  
Yağış suyunun nə gözəl dadı varmı  
Ruhumu bir sərinlik sarmış..  
Mənim ruhum artıq yağışlarındı  
Qışda qar olmuşdum  
Sizdən baxanda üfiqdə bir ləkə kimi görsənən  
Dağın başındaydım  
Günəşi salamlayırdım zirvələrdən  
Atəşpərəst ruhum təskinlik tapırdı.  
Məni atəşpərəst edən, sənin odlu baxışlarındı.

**08.01.2011**

\*\*\*

## **İlk günah**

Bu gün ilk günahımı etdim  
Tanrıya etiraz aksiyası keçirdim  
Bütün günahları böyükdən kiçiyə düzüb  
Hərəsinin bir damcı süzüb  
Bir piyalə doldurub çəkdim başıma.  
Əvvəllər günaha sürüklənmədiyim üçün  
Sol çiynimdəki mələyin siyahısında olmadığım üçün  
Bağışlandım...

**29.12.2010**

\*\*\*

## **Sükut**

Bu gün bir başqalıq yağır səndən  
Kiçicik əllərini ovuclarımda gizlərkən  
Dalğalanan saçlarını oxşarkən  
Gülümsədin üzümə...  
Danışmadıq heç,  
söz vermişdik.  
Bu dünyada sevgisiz ölən bütün ruhlar üçün  
Yarım saatlıq sükuta dalacaqdıq.

**16.12.2010**

\*\*\*

## **Getmə başımdan**

**(Aysel üçün)**

Hər səhərdən öncə  
Günəşin yuxudan ayılmadığı vaxtda  
Möminlərin sübh namazına daldığı vaxtda  
Mən də səcdədəyəm.  
Onların üzü qibləyə,  
mənim üzüm sənə rəsminədir.  
Onların hərəsinin bir istəyi,  
mənim istəyim yalnız sən.  
Onlar günahlardan arınmaq  
Mən sənə ilə günaha batmaq istəyirəm.  
Mənim günahım ol, mənim sevincim ol  
Hər kəsin qaçmaq istədiyi bu şəhərdə  
Mənim yanımda ol, getmə başımdan.

**12.12.2010**

\*\*\*

## **Bir güllə**

(Səkinə üçün)

Sən-sevimli qız

Bir axşam üstü əlimdə bir dəstə güllə

Tapañçamda bir güllə

Dayansam qapına

İkisindən birini seç desəm

Mənim ölümümü, yoxsa gülümü seçərsən?

**19.03.2011**

\*\*\*

## **Aşk**

(Aysel üçün)

Ən gözəl şeirimi yazdım bu gün sənə

Misralar sənə doğru yönəlirkən

Qaçdım misraların arxasınca

Onlardan daha öncə çatmaq istədim sənə.

Uzaqlardaydın...

Göy qurşağının altından keçmək istəyəm

Bir çocuq kimi...

Sənə doğru yüyürdüm...

Getmişdin...

Heç bir xəbər qoymadan,

yorum yazmadan.

Dondurmuşdun məndə olan hesabını.

Bəlkə də əngəllənənlər siyahısındaam.

Bütün axtarışlarımın sonunda

“Heç bir nəticə yoxdur” cavabını almaqdan  
Usandım artıq...  
Qaranlıqdayam...  
Daha nağıllara inanmıram  
Zümrüd quşunun gələcəyinə də  
Qaranlıqdan xilas olacağıma da...  
İşıqlı dünyada olacağıma da inanmıram.  
Daha xeyir üçün savaşmayacağam  
Səni məndən alanlara qarşı cəbhə alacağam  
Şeirlər yazacam Kayahan bəstələsin deyə  
Köşələr yazacam, manşetlərə daşınasan deyə  
Səni Elif Şafaka anlatacam  
Yeni bir “Aşk” yazsın deyə  
Səni Tanrıya anlatacam...  
Sevgimi anlasın deyə...

**12.04.2011**

\*\*\*

## **Azadlıq yolçusu**

Eheey...dur yolçu  
Bir ayaq saxla,  
səndən öncəkilər getdikləri yerdən geri qayıtmadılar  
Heç nə söyləmədilər gedərkən  
Hamısı mənim yanımdan keçdi...  
Üst başları toz içində, bədənləri qan içində.  
Saçları dağınıq, bədənləri çapıq-çapıq.  
Qan axırdı başlarından  
Sevinc yağırdı gözlərindən.

Nəyisə tapmış kimi  
Savaşdan çıxmış kimi  
Uzaqlardakı bir sevdaya  
qovuşmuş kimi.  
Zəncirlərdən qurtulmuş kimi.  
Bir hal vardı üzlərində.  
Eynilə sənin kimi yolçu.  
Haradır getdiyiniz yol,  
getmədən söylə mənə azacıq?

-Dinlə o zaman:

Azadlıq, azadlıq, azadlıq...

**27.02.2011**

\*\*\*

## **Səmərraya uçan göyərçinlər**

**(Səkinə Aştiyani üçün)**

İnsanlığın öldüyü gün, utancın yaşandığı gün  
Bir qadının edama məhkum olunduğu gün  
Qeyrətsizlərin əllərinə daş aldıkları gün  
İki göyərçin qanadlandı Savalandan Səmərraya.  
Qaranlıqlar yarıldı qırmızı simgə işığında  
Şirvinə dualarıyla, özgürlük şərqiylə  
Yolçuluq başlandı, işıq seli axdı  
Təbrizdən Səmərraya.  
Qaranlıqları aydınlatmaq  
Günəş üzərindəki cəhalət örtüyünü  
Əbədiyyən aralamaq  
Yükümüylə uçdular.

Gözlə sevgili Türk qadını, gözlə Türk anası  
Cismi Səmərrada qalan, Başbəyim gələcək  
Sənə daş atan əllər quruyacaq  
Səni edama məhkum edən İlan  
Öz zəhərində boğulacaq.

**06.11.2010**

\*\*\*

### **Tanrı dağındakı özgürlük**

Özgürlüyə açılan bir qapıdır sevdam  
Tanrı dağlarından boylanan bir sevgiliyədir  
Üsyanım.

Boşuna keçən yaşama, ağrılara-acılardır  
Hayqırtım.

Mavi işığına həsrət qaldığım sevgiliyədir  
Sitənim.

Utanıram, Tanrı dağı, sənə ucalığın qarşısında  
Uca bir Türk olmamaqdan.

Utanıram, Başbəyin ruhu  
Başının vurulduğu edam kötüyü tək qüdrətdə olmamaqdan.

Utanıram Üzeyir bəy, cəngi səslənəndə qınında paslanan qılıncımdan.  
Yağmurlu bir gecənin qoynunda, 41 igidə tanrılıq yaptın

Tanrı dağı.

Qutlu ruhlarını qarlı zirvələrinlə salamladın

Tanrı dağı.

Bəzddə alovlar yüksələrkən

Qanlı yaşlar tökdün

Tanrı dağı.

Sən əyilmədin qürurundan,  
Bizlər əyildik Tanrı dağı.  
Bir türkü var Tanrı dağı, dinlədinmi heç  
Bizdən utanan Tunanın türküsü.  
Atımızın nallarını yuyaraq bizi salamlayırdı  
Bu günsə hüznü bir axardadır, Tanrı dağı.  
Tanrı dağı, bizdən daha yaxınsan Tanrıya  
Nə zaman qovuşduracaq bizi mavi işıqlı sevgiliyə.  
Qızıl alma nə zaman dəriləcək, dəmir qayalar nə zaman əriyəcək  
Nə zaman Savalan ətəklərində, qırmızı bir simgə ilə  
Nə mutlu Türküm deyiləcək.

**01.11.2010**

\*\*\*

## **Sənin yoxluğunda**

### **(Samirə Həsənlinin fb-kı yoxluğuna)**

Sənin yoxluğunda, sönük statuslar  
mənasız yorumlar, inqilab arzusuyla yanan  
Ümidli kütlə içində  
İnqilabdan, sevgidən yoxsul olmaq  
İçib sərxoş olmaq  
Boş-boşuna küçələri veyillənib  
Sərgərdan olmaq.  
Dalğaları Qız qalasını qoynuna almasını istəyəcək qədər  
Min bir fikrə varmaq, tək-tənha küçələrdə səni tanımadığımı  
İnsanlardan sormaq.  
Düşüncəsini itirən filosof kimi  
Gündüzləri çıraqla aramaq.



Gecələri yuxulara haram qatmaq,  
Yolunu itirmiş, sonsuz dərya içində  
Sonsuzluğa çıxan gəmidə batmaq.

Durumunda olan...

Kayahanın mahnılarına sığınan  
Zavallı bir sevdalıydım....

**18.02.2011**

\*\*\*

## **Üç min il öncəydi**

Üç min il öncəydi,  
mən bir atəşpərəstdim  
Ruhumu Hörmüzdə,  
cismimi quzğunlara verdim.  
Hörmüzdün payı üçün savaşdım  
Ruhumu druclarla savaşa alışdırdım.  
Oda atıldım bir kərə,  
atəşdən olan yanarmıydı?  
Ruhu əhriməndən olan,  
bu həqiqəti qanarmıydı?  
Üç min il öncəydi  
Dünyanın şölələnən beşiyindəydim  
Prometeyə od verən əllərin sahibiydim  
Olimp allahlarının düşməniydim.  
Oduma qənim kəsilmişdilər.  
Amma ruhu əhriməndən olan  
Yeri-yurdu dağlar olan bu cılız allahlar  
Əsli günəşdən olan mənə batarmıydı?

Üç min il öncəydi  
Hələ yalan yavaş-yavaş böyüyürdü  
Əhrimən bələyindən çıxıb iməkləyirdi  
Qos-qoca taxtın, riyasız bir vaxtın  
Hökmdarıydım.  
Kahinlər xəbər vermişdi.  
Əhrimən bir oğul doğacaqdı  
Dünyanı qan içində boğacaqdı.  
Üstümü zə yalan yağış kimi yağacaqdı.  
Odumuzu söndürəcəkdilər...  
Bizi quzğuna döndərəcəkdilər...  
Hörmüzdün payı üçün yox, quzğunun payı üçün  
Savaşacaqdıq..  
Əhrimənin oğlundan  
çoxlu xalqlar törəyəcəkdilər  
Gələcək bizi söyəcəkdilər,  
tək-tək od ruhlular öləcəkdi  
Dünya odsuz, Hörmüzdə pajsız qalacaqdı.  
Savalan günəşsiz, Zərdüşt ağlar qalacaqdı.  
Atəşgahlar dağılacaq, divarları söküləcək.  
Sonevimiz olan daxmalar yetimləşəcək.  
Daha quzğunlar da bizi tərək edəcək.  
Biz quzğun olub, özümüzü yeyəcək.  
Şöhlənən ocağımız əbədiyyən sönəcəkdilər.  
Amma yanılmışdı kahin, üç min illər ötsə də  
Dünya xarabalığa, quzğunlar millətlərə çevrilsə də.  
Olimp allahçıqları yenə doğub törəsə də.  
Babil qülləsini bir daha tikməyə cəhd etsə də.

Günəş həp ucalardadır, qızılı şəfəqləriylə  
Gülümsəyən üzüylə...  
Savalandan boylanan, ağapapaq paltarıyla.  
Mələk kimi saflığıyla, əcdadların ruhuyla  
Bizə salam göndərəcək, külümüzdən od törəyəcək...

**24.12.2010**

\*\*\*

### **Bir gün Bəy kimi yaşamaq**

Bir gün Bəy kimi yaşamaq  
Saray künclərində qısılib oturan  
Zənginlik içərisində  
Qorxaq bir qul kimi  
Mədhıyyələr vəsf edən  
Təlxəkliyi peşə seçən  
Qulluqdan daha yaxşıdır  
Bir gün Bəy kimi yaşamaq  
Döyüşdə aman diləyən  
Xəlifəyə boyun əyən  
Qılınc qınında gizlənən  
Miskin bir ərəb olmaqdan  
Daha yaxşıdır.  
Bir gün Bəy kimi yaşamaq  
İqtidardan peşkəş alıb  
Ağızları qıfıllayıb  
Açarın dənizə atıb  
Qırxıncı otaqda gizlənib  
Sonunda aşkar olan

Sapı ağasından olan  
Sapsızlıqdan daha yaxşıdır.  
Bir gün Bəy kimi yaşamaq  
İnsanlaşmaq, ucalmaq  
Doğru düşüncəli, doğru sözlü  
Doğru əməlli olmaq.  
Bir ömür nökrə yaşamaqdan  
Daha yaxşıdır....

**14.12.2010**

\*\*\*

## **Tanrının səhvi**

**(Samirə Həsənli üçün)**

Bu şəhərin yalnızlıqla dolu gecələrində  
Tənha bir skamyada  
üzümü Xəzərin ayın işığı ilə qovuşduğu  
Sularına dikib  
Dalğaların bir-birini qovaraq  
Sahilə olan sevgisinə dikib.  
Düşüncəyə dalmışam, Tanrı.  
Artıq olan olub, minillərdir özünü  
gizlədib bizdən, çəkilmisən ucalara.  
Sürükləmişən əl açmağa səmalara.  
Amma indi etraf zamanı.  
Hər dəfə biz etiraf etdik, Sənin də  
səhvin olacağını heç düşünmədik.  
Amma indi etiraf zamanı.  
Söylə mənə, Tanrı nəyə görə

Bu gözlərin sahibini,  
Mələk olmalı ikən  
İnsan yaratdın?

**27.11.2010**

\*\*\*

### **Tut əlimdən cocuq...**

Gəl tut əlimdən cocuq  
Səni bağlı qapılardan keçirəcəm  
Gözlərini yum, ən böyük arzunu düşün.  
Nə istəsən olacaq...  
Yox, elə bilmə qızıl balığam mən  
Ya da şüşədən çıxan bir cin.  
Mən qızıl balığın yaşadığı  
Sulardan daha dumduru  
Cinin yarandığı atəşdən daha parlağam.  
Mən foksyor da deyiləm cocuq  
Şapkadən dovşan çıxarmaq kimi  
Kiçik işlərlə məşğul olmuram.  
Mən sənin, nə atan, nə də anan  
deyiləm cocuq  
Onlardan kəsəndə üzünü dayayıb  
ağladığın divar deyiləm cocuq.  
Mən sənin ümidlərinəm cocuq.  
Gözəl günləri görəcəyik türküsüylə  
Səni yaşama səsləyən  
Səni etiraza səsləyən

Bir gün bütün arzulara çatacağını

Pıçıldayan ümidlərinəm.

**17.12.2010**

\*\*\*

## **Bütün sevdiklərim**

Orda bir yol yoxdur artıq, yolumuzu bağlamışlar

Dörd tərəfimizi daş hörgürlə hörüb

Həbsxanaya salmışlar.

Yığışın bütün sevdiklərim, ən gözəl anılarınızı

Ən şirin yuxularınızı, ən atəşli hisslərinizi

Alın yanınıza.

Cocuqlarınızın əllərinin istisi ilə qızının

Analarınızın bu məmləkət kimi

Qocalmış yanaqlarından öpün.

Yığışın bütün sevdiklərim

Tauna yoluxmuş Oran şəhəri tək

Min bir mikrob içində, çirkab içində

Üzən bu şəhəri tərək edəlim.

Orda bir yol yoxdur artıq, orda sürgün həyatlar var

Orda Vətəni bir başqa cür sevmək var

Orda sevgililər üçün darıxmaq var

Orda öncələri duymadığımız

Şirin bir ayrılıq var.

Əl sallayın

daşa dönmüş məmləkətin daşlarına

Bakirəliyi pozulmuş Qız qalasının şəffav dam örtüyünə

Əl sallayın artıq kim üçün dalğalandığını bilməyən  
Babil qülləsinə bənzər Bayrağınıza.

**29.11.2010**

\*\*\*

## **Qoca**

Bu gün səni gördüm, qoca...  
Üçü bir manata satdığın limon kimi  
Rəngin sapsarı idi, dişlərin illərin sarısı.  
Ən ucuz siqareti çəkməyin,  
Qocalıqda həyatın ağır yükünü çəkməyin  
görüntüsüydü o.  
Diqqət etdim qoca,  
sənin dərdin limon satmaq deyil.  
Atılmışlıqdır, kimsəsizlikdir sənin dərdin.  
Söykənəcəyi olmayan bir yaşamdır dərdin.  
Limon satmaq bəhanəsi ilə  
İnsanlarla danışmaqdır sənin dərdin.  
Yoxsa kimsə dindirməz səni  
Miyonlarca atılmışlar kimi  
Bir yolun kənarında, bir daxmanın küncündə  
Ya donvurmadan, ya ürəktutmadan  
Savrulub gedəcəksən...  
Kimsəsizlər məzarlığında  
Torpaqla doğmalaşacaqsan...

**15.12.2010**

\*\*\*

## **O üzdən**

Biz zülmətin cocuqları kimi  
doğduq bu ölkədə  
Günaydınla qarşılandığımız  
sabahlarımız heç olmadı  
Biz çizilmiş bir yola məhkum edilmiş  
gəncliyi yaşadıq.  
Seçimlərimiz olmadı...

## **O üzdən**

İçimdən bolluca tüpürmək gəlir  
Bu şəhəri tüpürcəklər arasında  
bir adaya çevirmək gəlir  
İçimdən bolluca avara keçən illəri  
Boşuna savaşıdığım günləri  
Qazandığım Pirr qələbələrini  
Birdəfəlik süpürmək gəlir.

**06.12.2010**

\*\*\*

## **Sümüksüz dəri**

Səkkiz ballıq zəlzələ olub  
Daş altında qaldı bədənim  
Hər zamankı kimi öldükdən sonra  
Xilasediclər gələcək  
Amma ondan öncə sülək bir it gələcək  
İyləcək betonlar arasını  
Yeyəcək bir şey axtaracaq  
Bədənimi tapacaq.



Bir anlıq sevinəcək it.  
Havhavlayıb yoldaşlarını çağıracaq.  
Birlikdə qaldıracaqlar betonları.  
Amma ümidləri elə o anda sönəcək  
Sümüksüz bir dəri çıxacaq qarşılarna.

**04.03.2011**

\*\*\*

### **Yenilməyən dostlara...**

Bu gün yenə saçları dağınıq dostum  
İçki bardağı əlində, siqaret ağzında  
Təbiətə istehza edirsən.  
Yenə ölümə meydan oxudun  
Diktatoru duelə çağırdın  
Yenə öldün, yenə canlandın.  
öğürlüyə bağlandın  
Yenilmədin zülmə  
Yenilmədin ölümə...  
Kim bilir nə qədər öldürdülər səni  
Qılıncla doğradılar, kəndir keçirdilər boğazına.  
Cəlladı gözləmədin, özün itələdin  
ayağının altına qoyulan  
Yaşamla ölüm arasındakı sərhədi.  
Səni heç yenəmədilər  
Bunca işgəncələr  
Bunca zülümlər  
Ancaq saçını dağıtmağa yetdi.  
İndi saçı dağınıq dostum.

Bir bardaq da mənə gətir.

İçək növbəti ölümlərin sağlığına...

**17.11.2011**

\*\*\*

### **Allahların məclisi**

Bu gecə yığmışam bütün allahları

Səhərədək söhbət edəcəyik

Olimpli Zevsi, yeraltının Aidini

Dəmirçi Hefesti, parıldayan Heliosu

İçkilər Poseydondan olacaq,

suların hamisidir o

Eskulap şəfa paylayacaq

Erot öz sevgisini.

Afrodita yanımda əyləşəcək

Afina müdrik kəlamlar söyləyəcək

Mars bu gün sülh elan edəcək.

Yurtda sülh, cahanda sülh olacaq...

Titanlar atəşkəs elan edəcək

Dionis bərəkət verəcək süfrəmizə.

Artemida canlı təbiəti sərəcək

Ares ən gözəl ovu gətirəcək.

Səhərədək dünyanın gərdişi-dövrənini

Uydurduqları yalanları, zavallı insanları

Yada salıb güləcəyik...

Yuxarıdan nə qədər zavallı görsənirsən, Sizif.

O, daş dünyanın simvoludur, düşüb qalxmaq,

İşıqlı sabaha çıxmamaq onun qədəridir.

Sən mi dəyişdirəcəksən onu?

Ya sən Prometey?!

Süfrəmizdə sənın də ciyərlərindən

Ləziz yeməklər var.

Oğurlamaq istədiyın odda bişiririk sənın ciyərlərini.

Süfrəmizdən alma oğurlamaq istəyən Adəm oğlu.

Eyib deyilmi sənə, bunca nemətlər bəxş etmişkən sənə.

Cənnət şərəblərindən içmək, ağacların kölgəsində.

Yastıqlara söykənmək varkən, bir almaya göz dikmək

Yaraşdımı sənə!!!

Vurun qədəhlərə, ey insanların yaratdığı allahlar

Minillərdir yox ikən, onlar yaşatdı sizləri xəyallarında.

İçək bunu, öz tanrılıqlarını itirmiş bəndələrimizin sağlığına!!!

Nə qədər ki, gerçək Tanrını tapmayıblar.

Hələ bizə çox lazım olacaq bunlar...

**01.01.2011**

\*\*\*

## **Sahil bağı**

Zaman öncəki kimi fırlanmayacaq

Keçiriləcək edam ipi bu gün diktaturanın təqviminə

Səslər yüksələcək, zaman hürküb qaçacaq

Kimlərsə sürgün olunacaq Müqəddəs Yelenaya.

Bəlkə toxunmayaq Yelenanın müqəddəsliyinə

Kirlədilməsin daha yer üzündə heç bir torpaq

Çevirmək lazım bu gün aşırmaı təqvimləri

Yeni bir təqvim doğmalı, aşırmalı sərsəmləri.

Güclü bir külək əsəcək Xəzərdən sahillərə

Sahillər od tutacaq, alovlar yüksələcək

Azadlığa məşəl olacaq bu gün Sahil bağı...

**17.04.2011**

\*\*\*

## **Daş**

Nə yerdəyəm, nə göydəyəm

Asılıqandan asılı qalmışam...

Alışqandan asılı qalmışam

İstəmədən yaxınlaşır,

siqareti yandırmamı istəyir...

Bu gün də divarlarla söhbətə dalmışam

Hey danışırım, nə sual var, nə cavab var.

Divarlardan asılı qalmışam...

Sən getdiyən gündən

Özüm daşa dönmüşəm.

Kaş ki, əvvəlcədən daş olaydım

Nə ağrı hiss olunur, nə də ki əzab.

Nə ruhun sızlayır, nə də vicdanın tərənir.

Daş olmaq gözəldir sevgilim,

İstəsən, azadlıq bağırən bir gənci

Öluncəyədək döyə bilərsən

tinlər arxasında.

Istərsən ana-bacı demədən

Kiminsə yatağına uzanıb

Söyə bilərsən...

Kir yağan tv-lərdə.

Ehey, sevgilim.

Amma mənim daşlığım

Avara sülənən daşlardan deyil

Mənim daşlığım milyonların öpdüyü

Səcdə qıldığı, Kəbə daşındandır.

Bilirsənmi, Kəbə daşının sirrini?

O öpdüyündə canlanacağı,

müqəddəs insanı gözləməkdədir.

Min illərdir gözləməkdədir.

Mən də onun kimi, sənin ziyarətimə

Gələcəyin günü gözləməkdəyəm.

Gəl artıq, sevgilim.

Əzabı yüngül olsa da,

Daş olmanın yükü çox ağırdır.

**18.04.2011**